

(əvvəli 14 fevral tarixli sayımızda)

Beynəlxalq Ədalet Məhkəməsinin Nizamnaməsinin 1-ci maddəsinə görə BMT-nin əsas məhkəmə orqanı kimi yaradılan Beynəlxalq Məhkəmə öz Nizamnaməsinin müddəalarına müvafiq olaraq təşkil olunur və fəaliyyət göstərir. O öz funksiyasını həyata keçirmək üçün prosedur qaydalar müəyyən etmək səlahiyyətlərinə malikdir (mad. 30). Məhkəmənin yurisdiksiyasına dövlətlərin ona təqdim etdiyi bütün işlər addır, o cümlədən BMT Nizamnaməsində və konvensiyalarda xüsusi olaraq göstərilmiş bütün məsələlər üzrə işlərə baxa bilərlər. Beynəlxalq Ədalet Məhkəməsi Nizamnaməsinin 34-cü maddəsinin tələbinə görə, "yalnız dövlətlər Məhkəmənin baxdığı işlərdə tərəf ola bilərlər prinsipi" birmənali şəkildə təsdiq edir ki, bu məhkəmə ayrı-ayrı fiziki şəxslərin tərətdikləri cinayət əməllərinə baxmaq statutuna malik deyildir. Lakin bütün bunlar o demək deyildir ki, soyqırım və digər ağır cinayətləri tərədənlərin əməlləri cəzasız qalmalıdır.

Tarixə ekskurs edək. II Dünya müharibəsindən sonra bəşəriyyət əleyhinə tərədilmiş ən ağır cinayətlərə görə Nürnberg Beynəlxalq Tribunalı 8 avqust 1945-ci ildə SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hökumətləri arasında Avropa ölkələrində əsas hərbi cinayətkarların tribunalala verilməsi və cəzalandırılması haqqında bağlanmış dövlətlərarası saziş əsasında, Tokio tribunalı isə 19 yanvar 1946-ci ildə müttəfiq dövlətlərin baş komandanlarının birgə iclasında təsis edilmişdir.

Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması üzrə BMT-nin himayəsi altında səlahiyyətli nümayəndələrin diplomatik konfransı İtalyanın paytaxtı Roma şəhərində 15 iyun - 17 iyul 1998-ci il tarixlərində Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiq etmişdir. Bu məhkəmə beynəlxalq birliyi narahat edən ən ciddi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə münasibətdə yurisdiksiyاسını həyata keçirməyə səlahiyyətli olan daimi bir orqan ki-mi yaradılmışdır.

Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 5-ci, 6-ci maddələrinə əsasən bu məhkəmə genosid cinayətlərini icraata qəbul etmək və mahiyyəti üzrə ona baxmaq səlahiyyətinə malikdir. Bütün bunlarla yanaşı, Roma statutunun "Ratione temporis yurisdiksiyası"na (11-ci maddə) görə, məhkəmə yalnız statut qüvvəyə mindiyi tarixdən sonra, yəni, 17 iyul 1998-ci ildən sonra tərədilmiş cinayətlərə münasibətdə müvafiq yurisdiksiyaya malikdir. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 5-ci maddəsinin tələbinə əsasən, bu məhkəmənin yurisdiksiyasi yalnız Roma statutunun iştirakçıları olan dövlətlərə şamil edilə bilər. Haaqa tribunalında isə məsələyə o vaxt baxıla bilər ki, həmin cinayətlər Roma statutunu ratifikasiya etmiş dövlətin ərazisində və Roma statutunu ratifikasiya etmiş dövlətin vətəndaşı

XOCALI GENOSİDİ

hüquqi baxış

tərefindən tərədilmiş olsun.

BMT Nizamnaməsinin VII fəslində göstərildiyi kimi, Tehlükəsizlik Şurası hər bir halda sülhə tehlikənin yaranması, sülhün pozulmasının və ya təcavüz aktının olmasına müəyyən edir, ...beynəlxalq sülhün və tehlikəsizliyin qorunub saxlanılması məqsədi ilə Nizamnamənin 41-ci və 42-ci maddələrinə uyğun olaraq, müvafiq tədbirlər görülməsi barədə qərar qəbul etmək səlahiyyətlərindən istifadə edir.

Soyqırım cinayətlərinin beynəlxalq sülhə və tehlikəsizliyə təhlükə yaranan vəziyyətdə tərədildiyi, BMT Tehlükəsizlik Şurasının BMT Nizamnaməsinin VII bölməsində göstərilən hallar mövcud olduqda, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilməsi soyqırım cinayətlərinə baxılması üçün hüquqi əsas ola bilər. Lakin bu hüquqi əsaslar və hüquqi şərtlər hazırda mövcud olmadığına görə Xocalı soyqırımı tərədənlərinin cinayət işinə Haqa tribunalında baxılması mümkün süzdür. Çünkü Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu imzalamamışdır və ölkəmiz bu beynəlxalq təşkilatın subyekti deyildir. Ermənistan isə 1 oktyabr 1999-cu ildə Roma statutunu imzalasa da, onu indiyə qədər ratifikasiya etməmişdir. Buna görə də Xocalı soyqırımı tərədənlərin əməlləri Haqa tribunalının yurisdiksiyasi-nın təsiri altına düşsə belə, Azərbaycan bu statutu imzalamadığından xalqımıza qarşı tərədilən soyqırım cinayətinə baxılması barədə Azərbaycanın müraciəti icraata qəbul edilməyəcəkdir. Digər tərəfdən, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü və Roma statutunu ratifikasiya etsə belə, yenə də bu barədə toplaşmış materiallar icraata qəbul edile bilməz, ona görə ki, Xocalı soyqırımı 25-26 fevral 1992-ci il tarixlərində baş verərkən, Azərbaycan bu məhkəmənin üzvü olmamışdır. Buna görə də məhkəmə həmin cinayət işini icraata qəbul etmək və mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik deyildir.

Beynəlxalq tərəübəyə əsasən, məsələnin başqa bir hüquqi həlli yolu vardır. Azərbaycanın səlahiyyətli orqanlarının vəsətətləri əsasında Xocalı soyqırımı üzrə, yaxud ümumiyyətlə Ermenistanın və onun separatçı qüvvələrinin, hərbçilərinin azərbaycanlılla qarşı həyata keçirdikləri sülh və insanlıq əleyhinə olan cinayətlərə görə xüsusi səlahiyyətli Beynəlxalq Cinayət Məhkəməsinin, yaxud Hərbi Tribunalının qurulması da tamamilə mümkündür. Bunun üçün Azərbaycanın səlahiyyətli orqanlarının

Birləşmiş Millətlər Təşkilatı qarşısında məsəle qaldırılması zəruridir. Xocalı soyqırımı üzrə xüsusi məhkəmədə məsələye mahiyyəti üzrə baxılıb təqsirləndirilən şəxslərin layiqincə cəzalandırılmaları təmin edile bilər. Bu barədə müvafiq təcrübə de vardır.

BMT Nizamnaməsinin VII fəslində göstərildiyi kimi, sülhə təhlükə, sülhün pozulması və təcavüz aktlarının baş verdiyi hallarda məsələnin Tehlükəsizlik Şurasında baxılması proseduru-nu nəzərdə tutsa da, lakin Nizamnamədə BMT Tehlükəsizlik Şurasının, fərdi şəxslərin cinayət əməlləri üzrə məhkəmə yaratmaq səlahiyyətləri nəzərdə tutulmamışdır. Buna baxmayaraq, keçmiş Yuqoslaviya ərazisində sülh və insanlıq əleyhinə tərədilmiş cinayətlər üzrə ekspertlərin topladığı materialları nəzərdən keçirən BMT-nin sabiq Baş katibi Butros Qalının təşəbbüsü ilə BMT Nizamnaməsində Tehlükəsizlik Şurasının səlahiyyətlərinə dair normalar yenidən nəzərdən keçirilmiş, ona müvafiq şəhərlər və əsaslandırmalar verilməklə, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Hərbi Tribunalın yaradılması haqqında Tehlükəsizlik Şurası 23 fevral 1993-cü il tarixdə 808 və 25 may 1993-cü il tarixdə 827 sayılı qətnamə qəbul etmişdir. Bunu-nla da, Tehlükəsizlik Şurasının fəaliyyətində yeni bir presidentin əsası qoyulmuşdur. Məhz bunun nəticəsidir ki, sonradan Tehlükəsizlik Şurasının 8 noyabr 1994-cü il tarixli qətnaməsi ilə Ruanda işi üzrə fəaliyyət göstərən Beynəlxalq Hərbi Tribunal təsis edilmişdir. Ötən dövr ərzində Yuqoslaviya və Ruanda Beynəlxalq Hərbi Tribunalları öz əsasnamələrində sülh və insanlıq əleyhinə və müharibə cinayətləri tərətməş canilərin layiqincə cəzalandırılmasını təmin etmək sahəsində böyük işlər həyata keçirmişdir. Bütün bunlar BMT-nin, onun Tehlükəsizlik Şurasının nüfuzuna əhəmiyyətli təsir göstərmişdir.

Bele bir tərəübədən bəhrələnərək BMT Xocalı soyqırımı, eləcə də Ermənistanın təcavüzkar hərbi qüvvələrinin azərbaycanlılla qarşı tərətdiyi, sülh və insanlıq əleyhinə olan əməllə-re görə xüsusi Beynəlxalq Hərbi Tribunalın yaradılması məsələni həll edə bilər. Hesab edirəm ki, münəqşə ilə bağlı BMT Tehlükəsizlik Şurasının dörd qətnamə qəbul etmesi və bu qətnamələrin heç birinin indiyə qədər icra edilməməsi, münəqşə zamanı tərədilmiş ağır ci-nayətlərə bağlı "ad hoc" xüsusi beynəlxalq Cinayət Məhkəməsinin, yaxud Hərbi Tribunalının qurulması da tamamilə mümkün süzdür.

Təhlükəsizlik Şurası tərefində təmin edilə bilər.

Hazırkı vəziyyətdə beynəlxalq hüquqda məsələnin daha optimal bir həlli yolu da vardır. Konvensiyanın 6-ci maddəsinin tələbinə uyğun olaraq Xocalı soyqırımı bərədə cinayət işi universal yurisdiksiya prinsipinə müvafiq olaraq Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələri tərefində icraata qəbul edile və həmin cinayəti tərədənlər öz layıqli cəzalarını ala bilərlər. Beynəlxalq hüquq, nəinki milli məhkəmələrə bele bir imkanı verir, hətta onların üzərinə belə bir öhdəlik qoyur. Müxtəlif ölkələrin milli məhkəmələrinin təcrübəsində belə çoxsaylı işlərə baxılmışdır. "Polyuxoviçin Avstriya İttifaqına qarşı" işi üzrə Avstriya məhkəməsinin, Adolf Ayxmanın işi üzrə Yeruşəlim məhkəməsinin (1961-ci il), Rafik Saricə qarşı Danimarka milli məhkəməsinin (1994), Duşko Tadiç qarşı Almaniya Ali Məhkəməsinin (1994), Darko Kneceviç qarşı Nederland Ali Məhkəməsinin (1997) və onlarca digər faktlar üzrə milli məhkəmələrin hökmələri buna misal ola bilər. Dünya təcrübəsi tam təsdiq edir ki, Xocalı qətləməni tərədənlərin cinayət işinə Azərbaycanın Xocalı ərazisi üzrə Ağır Cinayət Məhkəməsində - Gəncə Ağır Cinayət Məhkəməsində baxıla bilər. Çünkü Xocalı soyqırımı Azərbaycan ərazisində, bəziləri Azərbaycan Respublikasının vətəndaşları olan ermənilər tərefindən Azərbaycan vətəndaşı olan azərbaycanlılla və məhsəti türklərə qarşı tərədilmişdir. Bu, milli və beynəlxalq hüququn tələblərinə tamamilə müvafiqdir. Çünkü universal yurisdiksiya prinsipinə görə genosid və başqa beynəlxalq cinayət tərətmış şəxsləri mühakimə etmək Azərbaycanın, onun istintaq və məhkəmə orqanlarının borcudur. Belə cinayətləri tərətmış şəxslərin Ermənistanın, Rusyanın və hər hansı başqa bir ölkənin ərazisində olmasından asılı olmayıaraq, onların tutulub Azərbaycana ekstradisiya edilməsi beynəlxalq hüququn tələblərindən irəli gelir. Bele ki, Soyqırım Konvensiyasının 7-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxslərin verilməsi məsələsində soyqırım, eləcə də Konvensiyanın 3-cü maddəsində sadalanan digər əməllər siyasi cinayətlər hesab edilmir. Bu da onu göstərir ki, təqsirləndirilən şəxslərin hər hansı bir siyasi motivlə hazırlanması, normativ-hüquqi bazasının tek-milləşdirilməsi və icra mexanizmləri üzrə vahid orqanın yaradılması vacibdir.

Bütün bu şəhərlərimiz bir daha nəzərdən ke-

çirilərkən aydın olur ki, hazırkı vəziyyətdə Xocalı Genosidini tərədənlərin müyyən bir hissəsi haqqında respublikamızın Baş Prokurorluğu kifayət qədər möhtəbər sübütər toplamış, canilərin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və haqlarında məhkəmələr qərarlar çıxarılmışlar. Həmin şəxslərin tutulması haqqında Interpol xətti ilə beynəlxalq axtarış verilmişdir. Axtarışın nəticəsində asılı olaraq ərazi aidiyəti üzrə Xocalı soyqırımı tərədənlərin cinayət işinə Gəncə Ağır Cinayət Məhkəməsində baxılması mümkün olacaqdır. Hesab edirəm ki, o gün uzaqda deyil və müstəqil Azərbaycanın hüquq mühafizə orqanları bu vəzifəni yerinə yetirməyə nail ola biləcekler.

Dağlıq Qarabağ münaqışasının hüquqi baxımdan tənzimlənməsi və Xocalı genosidinin cinayət işinə Gəncə Ağır Cinayət Məhkəməsində baxılması mükün olacaqdır. Hesab edirəm ki, beynəlxalq hüququn bir sıra ciddi problemlərinin həlli vaxtı çatmışdır. BMT-nin qəbul etdiyi bir sıra konvensiyalar müasir dövrün tələblərinə cavab vermir, köhnəmişdir, ayri-ayrı normalar mükəmməl hesab edile bilməz, eyni məsələlər üzrə müxtəlif vaxtlarda qəbul edilen konvensiyalar işlək deyildir, dövlətdaxili qanunlarla beynəlxalq hüquq normaları arasında aşkar uyğunsuzluqlar vardır, onların icra mexanizmləri yoxdur. Elə "Genosid cinayətinin qarşısının alınması və onun cezalandırılması haqqında" BMT Konvensiyasında müəyyən qüsurlar vardır. Bu Konvensiya müasir tələblərə cavab vermir, vurulmuş maddi və mənəvi zərərlərin kompensasiya mexanizmləri yoxdur.

Dünyada ikili standartların mövcud olması heç kimde şübhə doğurmur (Bax: Mehdiyev R. ikili standartların dünya nizamı və müasir Azərbaycan. B., "Azərbaycan" qəzeti, 4 dekabr 2014)

Dünyanın qüdrətli dövlətləri beynəlxalq təşkilatlarla birlikdə bu məsələlərin həllini təmin etməyə, XXI əsrin qlobal çağırışlarına müsbət cavab verməyə borcludur. Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in və digər bu kimi beynəlxalq və regional təşkilatların ayri-ayrı aktual məsələlər üzrə vahid, Yekun konvensiyalarının hazırlanması və qəbul edilməsi vaxtı çatmışdır. Beynəlxalq və regional münaqışələrin, mübahisələrin və problemlərin həlli istiqamətində qəbul edilmiş qətnamələrin icrasını təmin edən işlək mexanizmlərin yaradılması bu gün son dərəcə aktualdır. Bu zəmində Beynəlxalq Cinayət Məhkəməsinin, Cinayət Məccələsinin və Mülki Məccələnin mükəmməl və işlək formada, beynəlxalq standartlara cavab verən bir səviyyədə hazırlanması, normativ-hüquqi bazasının tek-milləşdirilməsi və icra mexanizmləri üzrə vahid orqanın yaradılması vacibdir.

Bəhrəm ZAHİDOV,
AMEA Fəlsəfə və Hüquq İnstitutu
direktorunun elmi işlər üzrə müavini,
hüquq elmləri doktoru, professor.